



Nadir RZALI

İnsan həyati teatr sohñəsinə xatırladır. Pardonin arxasında baş veronlarda tamaşaçı seyr edən hadisələr heç vaxt üzənmiş, Eyni zamanda, tamaşçı homişə Hamleti, İsgəndəri, Aydim ayaq üstü, dayanmadan, doqquz olunuq uşqışlayır, virdəməcillər isə ötəri görünürür. Bozı insanları həyatı da belədir, bozın çox böyük fədakar olsan da, ömrünün bas obrazına çevrilə bilmişən. Nənələrimiz bu barədə özlərinə məxsus miflik görüşləri var. Onlar deyirlər ki, Allah bəxt, xoş gün-güzərər paylaşdırma hamı növbəyə durub-müş, bədbəxt adamlara bu pay qismət olmayıb. Hayat yolu keşməkəsi olan və həlo də sixintilər içorisində ömür sūron, sənətəmiz "Örobzongi"-si" - Əməkdar artist Sahibə Əhmədova da belə sonatkarlardandır...

"Yaddan çıxaran yaddan çıxar" deyib bəhalərmiş. Bolğu da, müasir müsiquimizdə olan boşluqların sobi ilə eo bildur. Bunu görə de, təzə özümüzuual vermiyik: "Biz kimləri və nolari umutduq?"! Əsl müsiquevərlər, xüsusun, müğən diniyiciləri Sahibə xanının çox yaxşı təmər və onun adı golonda boyaları Sahibə Əhmədovanın diñyadın köçdüyüni düşünür, bozuları isə sonotonu qıymət verilmədiyi üçün dorin köks ötürür. Diñyadın köçdüyüni zənn edənlər qınya bilmərək. Axi telekanallar Sahibə xanını yox, reytinqi olan insanları davot edirlər. Elə bət reytinq "xostoliyi" televiziyanı şikət qoymadımları!

Sahibə Əlqılı qızı Əhmədova 1956-ci il yanvarın 11-də Ağcabədi rayonunun Hacılar kəndində anadan olmuş. Ağcabədi müğən ifaçılığını sonotonuza Yaqub Məmmədov, Quzənov Abbasov, Səfi Qohrəmanov, Sabir Novruzov kimi sonatkarlar boxx edib. Sahibə xanım da bu ab-hava-da, klassik müsiquimizə bağlı rəhəbəyə qəbul olub. Ağcabədi rayonunda fəaliyyət göstərən "Rast" ansamblının xanondosu Sarı Ababov olmuşdur. Sahibə xanım usaqlıqlıdan rayonun kütləvi-modəni todlarlırlarla da çox sıx iştirak edirdi. Sahibə Əhmədova 1975-ci ilde Asof Zeynalı adına müsiqui texnikumunun müğənni şöbəsinə daxil olur. Nöriman Əliyevin sinfində müğənnim sirlarına yüksək soviyyətdə yəyolun xanondosu qısa zamanda öz saqqar, zonguluları və genis diapazonlu səsi ilə müğən alominin marağını tələb edir. Qi-

Gözdən-könüldən uzaq "Ərəbzəngi" miz

MUĞAM VƏ OPERA SƏNƏTİMİZİN DƏYƏRLİ NÜMAYƏNDƏSİ
SAHİBƏ ƏHMƏDOVANIN CİDDİ QAYĞIYA EHTİYACI VAR

zıl fondun yaddaşında Sahibə xanının ifa etdiyi "Bayat-Sıra", "Çahargah", "Sur", "Segah", "Orta Mahur", "Mahur-hindi", "Rahab", "Bayati-Kürd", "Qatar", "Şah-naz" dostgahları, "Simayı-Şoms", "Arazbar", "Qarabağ sığostası" zorb mugamları, neço-neçə xalq və bostokar mahniları qorunub saxlanılır. Toossüf ki, radio dalgalarda, eñirforda, demək olar ki, bu ifaların heç biri xalq toqdim olunmur.

Sahibə Əhmədovanın "Opera vo ballet" teatrına gəlisi o dövr üçün çox oladımlar hadisə idi. Opera sohnesində yeni nofəsi ettiyən vardi. Görkəmlə tarzın Bohram Mansurov müsiqui kolleccində Sahibə Əhmədovanın sosini çıxan kimi deyibmiş ki, bəzən monim artardığım obradır, öndən çox yaxşı "Örobzongi" olur. Bohram mülliimin toklifi ilə Sahibə Əhmədova opera sonotino qədəm qoyur. Sahibə xanım qodur Hoqiqi Rzayeva,



Simzur Hotomova, Gülxar Hosanova "Şah İsmayıllı" operasında "Örobzongi" rolunu canlandırmışdır. Amma Sahibə xanının ifası ilə "Örobzongi" obrazı xalq qarşısında yeni yəniqəsi qazana bildi. Sahibə xanımı həlo Ağcabədida olarkən "Örobzongi" deyib müraciət edirənlərmiş. Sahibə xanımı teatrda operanın librettosunu təmən olandan sonra başa düşür ki, ona niyo belo müraciət ediblər. Hoqiqiət, o, kişi karakterli, cosur, dənməz, mord qandır. Eyni zamanda, Sahibə Əhmədovanın səsi kişi sostası çox bənzəyir. Teatrda toz golən vaxtların onu bùsusiyətli hamını çox tövəciblərləndir. Vaxtilə böyük çox ifaları yoxa çıxsa da, yaxşı ki, həmin "Şah İsmayıllı" operası 1978-ci ilde Azərbaycan televiziyası törəfindən tələb edilmişdir. Sahibə Əhmədova səhnənin fanatı idi. Mon çox yəhifilşələrindən, o, səhnböyüklü hələ sohñənən getdi. Allahdan ona can-sağlığı arzu edirəm..."

Sahibə Əhmədova 1956-ci il yanvarın 11-də Ağcabədi rayonunun Hacılar kəndində anadan olmuş. Ağcabədi müğən ifaçılığını sonotonuza Yaqub Məmmədov, Quzənov Abbasov, Səfi Qohrəmanov, Sabir Novruzov kimi sonatkarlar boxx edib. Sahibə xanım da bu ab-hava-da, klassik müsiquimizə bağlı rəhəbəyə qəbul olub. Nöriman Əliyevin sinfində müğənnim sirlarına yüksək soviyyətdə yəyolun xanondosu qısa zamanda öz saqqar, zonguluları və genis diapazonlu səsi ilə müğən alominin marağını tələb edir. Qi-

Onun bütün ifalarının, teatrda necə yanışmasının sahidiyom. Sahibə Əhmədova kimi insan, belə bir səso malik olan müğənni tok-tük hallarda olur. Ən osas iki rolun var ki, onları mütləq qeyd eləməlyim. Biri "Örobzongi" obrazıdır, biri de Leylinin anası. Ən güclü "Örobzongi" Gülxar Hosanova idi. Mon eli bilişdirmi, Gülxar xanımdan sonra bu rolu heç kim elo oyuna bilməz. Yeganə insan Sahibə Əhmədova idi ki, atam onu hazırlayıb sohñənən çıxarımdan sonra o, Gülxar xanımı kimi Örobzongin mükkəməl oyuna bildi. Sahibə xanım oynamadığı obrazları çox yüksək soviyyədə yarada bildi. Bu da onun pəsəkarlığından irləri golur. Sahibə Əhmədova səhnənin fanatı idi. Mon çox yəhifilşələrindən, o, səhnböyüklü hələ sohñənən getdi. Allahdan ona can-sağlığı arzu edirəm..."

Sahibə xanım Üzeyir Hacıbəylinin "Leyli vo Mənən" operasında Leylimin anası, Məcnunun anası, Z.Hacıbəyovun "Aşıq Qorxmış" operasında Qorxbın anası, Ş.Xəsəndəvənin "Golin qayası" operasında Camalın anası, R.Mustafayevin "Va-qif" operasında qar və səbərlər müvəffiqiyətli ifa edib.

Onun sonoti ilə insanı kefiyyotları bir-birini tamamlayır. Hansı sonot yolda-

şı ilə onun barədə söhbət etdişə, cox müsbət danışlırlar. Sahibə xanım pəşəkarlığından olavaş, öz kollektivin sevgisini qazanan sonotkarıdır. Neçə illər teatrda Sahibə xanının tarof-müqəbbili olmuş Xalq artisti Gülyaz Məmmədova onun haqqında horarot söz açdı: "Mon teatra 1992-ci ilde gəlmışəm. Sahibə xanım manı gəren kimi tanıdı. Elə ilk vaxtlardan münasibətimiz yaxşı oldu. Sahibə xanım sonotə bağlı bir nəslin nümayəndəsidir. Oynadığım tamaşaların əksinə yox, təmənən onanın anamı Sahibə xanım canlandırıb. Sahibə xanım obrazda elə girdirdi ki, sanki onu yaşayırırdı. Mon şəxson onun "Örobzongi"sinin şəhididir. Çox töbii oynayırırdı. İndi "Örobzongi"lər çıxır sohñəyə, bilsən ki, kisi paltardır qadındır. Anma Sahibə xanımda bu, bilmirdim. O, tamaşanı toocablıbdırımayı bacarırdı. Mon Sahibə xanımdan sonra ikinci bir elo "Örobzongi"lər gələ bilmişəm. Sahibə xanımın qayğısına qalmış ləzimdir. Büttün obrazları bir yana, təkə "Örobzongi" obrazına görə ona böyük mükafatlar verilə bilər".

Sahibə xanımla tarof-müqəbbili olan insanların əksəriyyəti layiqli şəraitlə tömən edilib, mükafatlıları layiq görüldü. Buna bir sözümüz yoxdur, hamisindən sağlamlı qismət. Anma bùnən Sahibə xanım kimi sonotkarın çətin gəzən keçirməsi, səraflıqla qalmış üroğaklından həldir. İllər once Əməkdar jurnalist İrəda Tuncay Sahibə xanımla qısa videoreportaj hazırlayırdı və orada belə deyirdi: "No tomorraqlı, bar-bəzəklə geyimləri olub, no parlaq, gözqəmasdırın gözəlliyi, no da arxasında daşraq güclü adamı. Səsi olub, hanım forqlon, tilələr qalxa bilən unikal səsi".

Sahibə xanının Üzeyir Hacıbəylinin qalması opera sonotino meyl edən gəncəlori ruhanın sala bilər. Çünkü belə bir fikir formalışib: "Yaxşı yaşaşma istəyirsinə, mütləq toy müğənni olmalıdır". Bəs sonot, bəs sonot fəda olun bər keşməkəli ömür?! Bu sualların cavabını tapmaqda adıyyatı rəqurular Sahibə xanıma yardımçı ola bilərlər. Ev, mükafatlar bir yana, bu gün onu sohñət həyət xəyli deyil. Onun bù dardan qurtulması üçün hər birinizin üzərinə bollı vəzifələr düşür. Allahdan sonotkarımıza şəfa, özümüze isə inşaf diloyirom!